

Ziyadhan Əliyev,
Əməkdar incəsənət
xadimi, professor

Müharibənin bədii izləri...

Onun yaradılması kimlərdən asılıdır?




Hər hansı bir cəmiyyətin, arxada qalmış müharibənin - insan ömrünə qənim kəsilən qanlı-qadlı günlərin unudulmasına çalışması nə qədər təbii qəbul olunsa da, yaşananların gələcək nəsillərə yaddaşxatı formasında çatdırılması da çox önəmli məsələlərdən biridir. Çox vaxt yüz siyasetçinin ən yüksək kürsülərdən dünyaya nümayiş etdiridiyi dəlliləri o qədər inandırıcı görünmədiyi halda, tanınmış bir rəssamın çəkdiyi əsər çox güclü təsir vasitəsinə çevrilə bilir. Dündənədən Picasso "Gernika"nın, milli məkanda isə Bəhruz bəy Kəngərli "Qaçqınlar"ının oyadığı əks-səda bunun əyani təsdiqidir.

Bu əsərləri dəyərləndirməli olsaq, deməliyik ki, Bəhruz bəy 1918-1921-ci illərdə Ermenistan-dakı dədə-baba yurdlarından qovulub Naxçıvana pənah getirmiş qaçqın soydaşlarımızın portretlərini, bilavasitə yaddaşımızın korşalmamağı üçün işləmişdi. Zamanında bunları ona sifaris edən də, ondan satın alan da olmamışdı. Amma gənc rəssamımız böyük vətənpərvərlik nümunesi göstərib başımıza gələnlərin bənzərsiz bədii salnaməsini yaratmışdı. Əminlik ki, rəssam Canfəda, Avşar və digər kəndlərdən, bölgələrdən olan qaçqınların tükürədici zahiri görkəmini, gözlərindəki ümidsizlik notlarını əbədişdirmək, sanki bize bunları unutmamağı vəsiyyət etmişdi.

Əslində, 1918-1920-ci illərdə yaşanan acıların canlı salnaməsi olan bu portretlər silsiləsi danılmaz tarixi sənədən qeyrili, erməni təcavüzünə qarşı sənətkar ittihamı kimi səslənən və heç vaxt mühümüyüňü itirməyəcək tarixi

mızın 30-a qədər portretləri dünyaya ictimaiyyətinə təcavüzkar erməni xisletini sübut etmək üçün əvəzolunmaz mənbədir, desək, yanılmarıq.

haribəsi) mərhum Vaqif Ucatayın yaratdığıları çoxsaylı əsərlər istisna olmaqla, cəlbədici və təsirli bədii təcəssümünü tapmadı. Bir az da dəqiq və sərt dessək, maddi vəziyyəti arzulanan səviyyəde olmayan bəy balası "Qaçqınlar" silsiləsini yaratsa da, en böyük ümidi yerimiz sayılan, elində hər cür imkanı olan dünya şöhrətli bəzi firça ustalarımız taleyəklü milli dərdimizi görmürəm kimi "sərt üslub"lu əsərlərinə xalça "yumşaqlığı" verməklə məşğul olurlar. Görünür, mənsub olduqları millətin məruz qaldığı itkilərin



miqyası - 20 faiz torpağın itirilmesi, 1 milyona qədər insanın evəşiyindən köçkün-qaçqın düşməsi onlara az görünürmüşt. İndiki halda başlıca məqsədimiz kimisə ittiham etmək deyil. Amma buna bizi cəsarətimiz çatmasa da, gələcək nəslin, olub-keçənləri layiqincə saf-çürük edəcəyinə emnik...

Çox vaxt müxtəlif ruhlu yaradıcı insanları nələrisə yaratmağa sövq etmək arzuolunmaz sayılسا da, Azərbaycan gerçəklilikində "Layka"ya, "Komsomol'a, "Kolxoz'a, "Kom kommunizm"ə və neçəneçə digər "müsəsir" ilham mənbələrinə mədhiyyə deyənləri də az görməmişik. Unutmayaq ki, bu dünya doğrudan nəhəng bir xəlibərə benzəyir, onun delikleri nə qədər geniş olsa da, olub-keçənləri unutmur, yaddaşında yaşadır...

Bu ağrılı başlangıçdan sonra gəlirik əsas mətləb üstüne. Umaracağımız da elə böyük bir məsələ deyil. Artıq ictimaiyyətin bəzi nü-


saymaq olar. K.Kərimov, V.Tərnəvski, V.Tatarintsev, A.Quliyev, B.Hacızadə, S. Cəfərli, B.Qasımxanlı, H.Yəhyayev, S.Nəsirov, T.Məmmədov, B.Yəhyayev, E.Mirzəyev, Y.Əsədov və b. müxtəlif mövzulu karikaturalarında erməni şovinizmi keskin boyalarla təqnid olunmuşdur. Ekspozisiyada yerli rəssamlarla yanaşı Çin, İran və İndoneziya rəssamlarının işləri də yer almışdır. Rəssamlarımız yaşadıqları dövredə özünəməxsus və sərt-real "bədii güzgü" tutduqlarından, yaradılan əsərlərin hər biri həm də tarixi əhəmiyyət daşımaqdadır...

Əger haqqında söz açdığını sərginin eksponatları, əsasən rəssam təxəyyülü sayəsində ərsəyə getirilibsə, indiki durumda yaradıcılarımız həle də düşmən təcavüzünün izlerini görmək, onları bədiileşdirmək, gələcək nəsillərə ötürmek istəyindərlər. Bu gün dağıdılmış şəhərlərin, kəndlərin, mədəniyyət abidələrinin, memarlıq tikililərinin, ayrı-ayrı evlərin meruz qaldıqları vandalizmin, bilavasitə rəssamlar tərəfindən bədiileşdirilməsine böyük ehtiyac var. Qənaətimizcə, rəssam gözü ilə işgal olunmuş məkanlarda ittihamədici gözlenilməz məqamlar üzə çıxarmaq mümkündür. Odur ki, bir qədər gec olsa da, rəssamlar qrupunu Qarabağa ezam etmək lazımdır...

Xatırladaq ki, zamanında bu ənənə Azərbaycan təsviri sənətində mövcud olmuşdur. İkinci Dünya savaşı zamanı Azərbaycan incəsənət ustaları cəbhə bölgəsində olmuş, Şimali Qafqaz uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərmiş 416-ci Azərbaycan diviziyasının əsgərləri ilə görüşmüşlər. Həmin heyətin tərkibində Xalq rəssamı Kazım Kazimzadə de omuş, coxlu sayıda cəbhə motivlərini və döyüşüllerin portretlərini işləmişdir. Bu gün həmin bədii ərs tarixi keçimizini yaşıdan sənət nümunələri kimi müzey kolleksiyalarını bəzəməkdədir.

Azərbaycan rəssamlarının alman faşistlərini təqnid edən plakat və karikaturalarına döyüş cəbhələrində də rast gəlmək olardı. Müharibə illərində Bakının bir neçə yerində (Neft-yağ zavodunun, Nizami muzeyinin və indiki Maliyyə Bazarlarına Nəzarət Palatasının binası qarşısında) yaradılan "Təşviqat pəncəresi" guşələrində rəssamların müharibə mövzusunda əsərləri vaxtaşırı göstərildi. Azərbaycan rəssamlarının yaradıcılığının arxa və on cəbhədə böyük mənəvi-psixoloji təsiri barədə məlumatlar Moskvaya qədər gedib çıxmışdır. Rəssamlarımızın fəaliyyətini yüksək dəyərləndirən Kreml ideoloqlarının 1943-cü ilde Moskvadakı Dövlət Tretyakov Qalereyasında onların sərgisinin təşkilinə qərar vermələri də bu təqdirin ifadəsi olmuşdu.

Bu gün təsviri sənətin ideoloziyadan asılı olmayıaraq inkişaf etdirilməsi, yaradıcılarımızın müxtəlif nəsillərinin nümayəndələrinin arzuladıqları, o cümlədən də mili-tarixi mövzuları reallaşdırmaq üçün geniş imkanlar açmışdır. Elə çoxsaylı sənətəsəvərlər də belə əsərləri görmek arzusundadırlar. Bu mənada, indiki halda ildən-ile müstəqilliyin imkanlarından faydalanan rəssam və heykəltəraşlarımızın yakın gələcəkde bu mövzulara müraciət edəcəklərinə inanmaq isterdik. Belə ki, yaşananların inandırıcı və təsirli formada gələcək nəsilərə çatdırılması üçün sənət əsərləri ən yaxşı vasitədir...



Bədxahlarımızın dünyaya "Ermeni soyqırımı"nı təsdiqləməyə nə tarixi, nə də bədii dəli tapmaqları halda Naxçıvanda yaşayan və bir qarnı ac, bir qarnı tox yaşamasına baxmayaraq özündən sonrakılara nümunə ola biləcək yaradıcılıq cəsareti və vətənpərvərlik nümunəsi göstərən Bəhruz bəy Kəngərlinin, bilavasitə naturadan çəkdiyi Qəribi Azərbaycandakı dədə-baba yurdundan qovulan qaçqın-soydaşları-



mayendələrinin çıxışlarında haqlı olaraq Azərbaycan rəssamlarının 44 günlük müharibədən sonra Qarabağa getmələri arzu olunur. Axı niyə də getməsinler? Amma bu güne kimi işgaldən azad olunmuş ərazilərə cəmiyyətin müxtəlif təbəqələrinin səfərləri təşkil olunsa da, hələ ki, rəssamlar müxtəlif sebəblərdən müharibənin izlərini görmək imkanı əldə etməyiblər. Baxmayaraq ki, rəssamların özləri bunu əlaqədar qurumılardan bir neçə dəfə xahiş ediblər.

Yeri gəlmışkən deyək ki, Qarabağ probleminin yaranmasından sonra Rəssamlar İttifaqı İctimai Birliyinin döyüşən ordu - cəbhə arasında davamlı - six əlaqəsi mövcud olmuşdur. Bu yerde qeyd edək ki, otuz bir əvvəl 20 Yanvar qırğını həqiqətlərini eks etdirən videomaterialların dünyaya çatdırılmasında yaradıcı təşkilatın evəsiz rol olsmuşdur. Həm I, həm də II Qarabağ müharibəsində vaxtaşırı cəbhə bölgəsində əsərləri vaxtaşırı göstərildi. Azərbaycan rəssamlarının yaradıcılığının arxa və on cəbhədə böyük mənəvi-psixoloji təsiri barədə məlumatlar Moskvaya qədər gedib çıxmışdır. Rəssamlarımızın fəaliyyətini yüksək dəyərləndirən Kreml ideoloqlarının 1943-cü ilde Moskvadakı Dövlət Tretyakov Qalereyasında onların sərgisinin təşkilinə qərar vermələri də bu təqdirin ifadəsi olmuşdu.

Bu gün təsviri sənətin ideoloziyadan asılı olmayıaraq inkişaf etdirilməsi, yaradıcılarımızın müxtəlif nəsillərinin nümayəndələrinin arzuladıqları, o cümlədən də mili-tarixi mövzuları reallaşdırmaq üçün geniş imkanlar açmışdır. Elə çoxsaylı sənətəsəvərlər də belə əsərləri görmek arzusundadırlar. Bu mənada, indiki halda ildən-ile müstəqilliyin imkanlarından faydalanan rəssam və heykəltəraşlarımızın yakın gələcəkde bu mövzulara müraciət edəcəklərinə inanmaq isterdik. Belə ki, yaşananların inandırıcı və təsirli formada gələcək nəsilərə çatdırılması üçün sənət əsərləri ən yaxşı vasitədir...